

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq imzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

USTA ZAXARIUS

(yaxud ruhunu itirmiş saatsaz)

JÜL VERN

Fransız dilindən tərcümə:

Çimnaz Vəliyeva



Koordinator: Amin
Redaktor: Qurban YAQUBOĞLU
Korrektor: Turac ELDARQIZI
Yekun oxunuş: Zülfü XƏLİLOV
İllüstrator: Teofil ŞULER
Tərtibatçı: İsmayıł SÜLEYMANLI
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ
Cildin dizayneri: Ülviyə XƏLILLİ

Jules Verne

MAÎTRE ZACHARIUS (*ou l'Horloger qui avait perdu son âme*)

Jül Vern

USTA ZAXARIUS (*yaxud ruhunu itirmiş saatsaz*)

Bakı, “Parlaq İmzalar” Nəşriyyatı – 2025, 80 səh.

© Jules Verne / 1854

© Parlaq İmzalar MMC / 2025

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 144
Yoldaş seriyası | 18



www.parlaqimzalar.az
info@parlaqimzalar.az

/parlaqimzalar
0559697259 / 0559897259

Mətbəə: “AVE PRİNT” MMC
MART / 2025

Jül Vern 1828-ci ilin fevralın 8-də Fransanın Nant şəhərində anadan olub. Böyük fransız yazarı macəra ədəbiyyatının klassiki, elmi-fantastik janrıñ banilərindən biri hesab olunur. 1847-1849-cu illər ərzində Paris-də hüquq ixtisası üzrə təhsil alıb. Yaradıcılığa pyes və opera librettosu yazımaqla başlayıb.

Jül Vern dünyada daha çox elmi-fantastik janrıda yazdıığı “Yerin mərkəzinə səyahət”, “20.000 lyö su altında”, “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında səyahət” romanları ilə məşhurdur. YUNESKO-nun tərtib etdiyi bir siyahıya görə Aqata Kristidən sonra dünyada ən çox xarici dilə tərcümə olunan ikinci yazarıdır. Romanları əsasında filmlər çəkilib.

Yazıcı 1905-ci il mart ayının 24-də şəkərli diabet xəstəliyindən dünyasını dəyişib.

Çimnaz Veliyeva 1982-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 1999-cu ildə bitirib. 2000-ci ildə ADU-nun Fransız dili və tərcüməsi fakültəsinə daxil olub. 2005-ci ildə elə həmin universitetin Dilşünaslıq fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib. Bir müddət şifahi tərcümə ilə məşğul olduqdan sonra 2012-ci ildən bədii tərcüməyə başlayıb. Fransız ədəbiyyatından O. Balzakın “Vadidəki zanbaq”, Q. Floberin “Madam Bovari”, Sartrın “Sözlər”, B. Verberin “Altıncı yuxu”, M. Kunderanın “Mənasızlığın təntənəsi”, J. P. Didyeloranın “6:27 qatarındaki qırætçi” də daxil olmaqla 20-dən çox əsər tərcümə edib.

Mündəricat

I. Qış gecəsi	9
II. Elmin təkəbbürü	23
III. Qəribə qonaq	34
IV. Müqəddəs Pyer kilsəsi	47
V. Ölüm saatı	59

I

QIŞ GECƏSİ

Cenevrə şəhəri eyniadlı gölün qərb sahilində yerləşir. Şəhər adını göldənmi götürüb, yoxsa əksinə – dəqiq bilinmir. Rona çayı göldən ayrılaraq şəhərdən keçib onu iki bərabər hissəyə bölür, sonra özü də şəhərin ortasına çataçatda, iki sahil arasında əmələ gəlmış adayla ikiyə şaxələnir. Böyük ticarət və ya sənaye mərkəzlərində bu cür topoqrafik mövqeyə tez-tez rast gəlmək olar. Əlbəttə, bu yerlərin ilk sakinlərini də elə sürətlə axan çay qollarının – Paskalın təbirincə desək, “bu özü-özünə gəzən yolların” – mal daşımaq rahatlığı şirnikdirmişdi. Ronaya gəlincə, onun qolları gəzmirdi, qaçırdı...

Çayın ortasında lövbərdə duran holland hərbi gəmisinə bənzəyən bu adada təzə tikililərin hələ boyboya verib ucalmadığı dövrlərdə göz önündə, az qala,

biri-birinin üzərinə dırmaşmış bir yiğin evdən ibarət gözəl mənzərə, füsunkar bir qarma-qarışılıq açılırdı. Ada elə kiçik idi ki, məcbur qalıb bəzi evləri Ronanın yeyin sularında, harada gəldi basdırılmış təməllər üzərində tikmişdilər. İllərin nəfəsindən qaralmış, suların yuyub köhnəltdiyi bu yoğun tirlər nəhəng yengəcinqisqaclarına bənzəyir və onları görənlərdə bəzən nəgilvari təəssürat yaradırıdı. Hörümçək torlarını andıran sarımtıl balıqçı torları qoca palid ağaclarının yarpaqları kimi qaranlıq sularda yırgalanırdı; çayın köpüklənən suları məşum bir gurultuya bu tirlərin arasından axıb gedirdi.

Adadakı evlərdən biri öz qəribə, sınıq-salxaq görünüşü ilə digərlərindən seçilirdi. Həmin bu ev, qızı Jerand, şagirdi Ober Tün və qoca xidmətçisi Sxolastika ilə birlikdə yaşayan qoca saatsaz Usta Zaxarius məxsus idi.

Bu Zaxarius çox qəribə adam idi! Yaşını heç kim bilmirdi. Cenevrənin ən ahil insanları belə onun sisqa və sivri başının çıyıləri üzərində nə vaxtdan yırgalandığını deyə bilməzdi, onlar küləkli günlərdə uzun aq saçları yellənən bu qocanı şəhərin küçələrində birinci dəfə nə vaxt gördükərini də dəqiq bilmirdilər. Bu adam daha yaşamırıldı. Yaratdığı saatların kəfkirləri kimi oyana-buyana yellənirdi. Onun ovurdları çıxmış, rəngi-rufu qaçmış üzü ölü üzünə oxşayırdı. Leonardo da Vinçinin rəsmələri kimi qaramtil görkəm almışdı.

Jerand hay-hayı gedib, vay-vayı qalmış bu evin ən qəşəng otağında yaşayırıdı; qızın hüznlü baxışları otağın

ensiz pəncərəsindən “Jura dağlarının” qarlı zirvələrinə tuşlanırdı; amma qocanın yataq otağı və emalatxanası, demək olar ki, çayla eyni səviyyədə, zirzəmiyə oxşar bir yerdə yerləşirdi, hətta zirzəminin döşəməsi tirlərə söykənmişdi. Ta əvvəldən Üsta Zaxarius öz otağından təkcə yemək vaxtı, ya da şəhərin cürbəcür saatlarını sazlamağa yollananda çıxırırdı. Yerdə qalan vaxtının çoxunu isə özü icad etdiyi saysız-hesabsız saatsaz alətlərilə dolu dəzgahın arxasında keçirirdi.

Çünki o, işinin ustası idi. Əlindən çıxan saatlar bütün Fransada, Almaniyada yüksək qiymətləndirilirdi. Cenevrənin ən mahir sənətkarları onu bu işin atası hesab edirdilər; şəhər camaatı fəxrlə onu göstərərək: “Anker mexanizmini¹ icad etmək şərəfi ona məxsusdur!” – deyirdi.

Həqiqətən, sonradan Zaxariusun işlərindən də məlum olacaq ki, saatçiliğin əsl tarixi onun bu icadından başlayır.

Uzun sözün qisası, saatlarla can-başla işləyəndən sonra Zaxarius alətlərini aramlı yuvasına qoyur, yerinə oturduğu incə detalların üstünü şüşə qapaqla örtür və dəzgahın çarxını dayandırırdı; sonra emalatxananın döşəməsindəki qapağı qaldırır və əyilib saatlarla beləcə, gurultuya ayaqlarının altından axıb keçən Ronanın seyrinə dalır, çaydan burum-burum qalxan buğdan məst olurdu.

1. Anker mexanizmi – saatlarda kəfkiri tənzimləyən mexanizm – Red.



Qış axşamlarının birində qoca Sxolastika yemək süfrəsi açdı, bineyi-qədimdən o da, ustanın gənc şəyirdi də evdəkilərlə birlikdə süfrə başında otururdu.

Ağ-göy boşqablara çəkilmiş xörək ləzzətli olsa da, Üsta Zaxarius yeməyinə toxunmadı. Atasının qaradın-məzliyindən açıq-aşkar nigaran qalan Jerandın şirin söz-lərinə qoca saatsaz ağızucu cavab verir, artıq çayın uğultusunu eşitmədiyi kimi, Sxolastikanın laqqırtısına da qulaq asmırıldı. Sükut içində keçən axşam yeməyindən sonra ixtiyar saatsaz həmişəkindən fərqli olaraq, qızını öpmədən, evdəkilərə “gecəniz xeyrə qalsın” demədən masadan qalxdı. Emalatxanasına aparan ensiz qapının arxasında gözdən itdi, təkcə ağır addımlarının altında şikayətlə inildəyən pilləkənin cırıltısı eşidildi.

Jerand, Ober və Sxolastika bir müddət lal-dinməz oturub qaldılar. Həmin axşam hava tutulmuşdu: buludlar Alp dağları boyunca ağır-agır sürüñür, sanki aşağıdakıları leysan yağışla hədələyirdi; cənub küləyi məşum viyılıyla həndəvərdə kövən edirdi; İsveçrənin sərt iqlimi insanın ruhunu qəm-qüssəylə doldururdu.

– Əziz xanımım, fikir vermisiz ki, ağamız neçə gündü özünə yaman qapanıb? – nəhayət, Sxolastika sükutu pozub dedi. – Ya Müqəddəs Məryəm! Boğazından niyə bir tikə keçmədiyini başa düşürəm, qarnını sözlə doldurub, dilindən kəlmə qoparana rəhmət düşür!

– Çox güman, mənim heç ağlıma da gəlməyən bir dərdi var atamın, – Jerand cavabında dedi və çöhrəsini əzablı nigaranlıq kölgəsi tutdu.